

# ÜZEYİR HACIBƏYLİNİN ELMİ İRSİNİN TOPLANDIĞI YENİ NƏŞR

Rəna MƏMMƏDOVA

Dahi bəstəkar, ictimai xadim, alim, pedaqoq, dramaturq, publisist Üzeyir Hacıbəylinin çoxşaxəli yaradıcılıq fəaliyyətinin mühüm bir hissəsinə onun



elmi irsi teşkil edir. Bütün ömrünü mədəni tərəqqiyə, maariflənməyə həsr edən bəstəkar Azərbaycan musiqi elminə də ciddi və mənalı işlərlə böyük töhfələr bəxş etmişdir.

Ü.Hacıbəylinin elmi irsi, xüsusən də, musiqinin tarixi və nəzəri məsələlərini eks etdiären dəyərli işləri hər zaman musiqişünaslar üçün program əhəmiyyəti kəsb etmişdir. Musiqişünaslar daima xalq musiqisinin, musiqi mədəniyyətinin tədqiqi ilə bağlı ən müxtəlif problemlərin araşdırılmasında Ü.Hacıbəylinin dərin və mənalı elmi müdдəələllərin istinad edərək musiqi elminin inkişafına çalışmışlar. Ona görə də Ü.Hacıbəylinin elmi irsine müraciət etmək, onu öyrənmək və təbliğ etmək hər zaman, müxtəlif dövrlərdə vacib və aktualdır.

Bütün bunları nəzərə alaraq Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, Bakı Musiqi Akademiyasının "Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar" kafedrasının müdürü, Azərbaycan musiqisi üzrə bir çox internet-layihələrin müəllifi və rəhbəri, "Musiqi dünyası" jurnalının baş redaktoru və nəşiri, professor Tariyel Məmmədovun tərtibçisi olduğu "Ü.Hacıbəyli. Azərbaycan xalq musiqisinin əsasları" - layihəsinin hazırlanması çox önemlidir. Belə bir fundamental elmi işin yenidən çap edilməsinə hər zaman ehtiyac olduğundan onun işi üzü görməsi musiqisevərlər üçün əlamətdar hadisədir. "Şərq-Qərb" mətbəəsində nəfis şəkildə çap edilən, 360 səhifədən ibarət olan kitabın

redaksiya heyətini - Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli (sədr); Layihənin elmi redaktoru Azərbaycanın bir çox görkəmli incəsənat xadimləri haqqında dərin və manalı əsərlərin müəllifi olan akademik, Millət vəkili, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədabiyatı Müzeyinin direktoru, professor Rafael Hüseynov (elmi redaktor); Xalq artisti, professor Arif Məlikov; Bakı Musiqi Akademiyasının tədris üzrə prorektoru, professor Nəminə Quliyeva; Əməkdar incəsənat xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ülviiye İmanova; Əməkdar incəsənat xadimi, sənətşünaslıq elmləri doktoru, professor Şəhla Həsənova; sənətşünaslıq elmləri doktoru, professor Gülgər Mahmudova; sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Kənül Nəsirova; sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Məmmədova təmsil edir. Kitabın Xalq artisti, professor Tofiq Bakixanov və sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Aida Tağızadə rəy vermişlər.

Ü.Hacıbəylinin zəngin elmi ərsinini toplandığı bu kitab öz quruluşuna görə diqqəti cəlb edir. Kitabda Ü.Hacıbəylinin elmi fəaliyyətinin göstəriciləri toplanaraq tam halda nümayiş olunur. Belə ki, burada alimin hem fundamental əhəmiyyətə malik iri həcmli elmi tədqiqat işi olan "Azərbaycan xalq musiqisinin əsasları" əsəri, hem də çox sayıda müxtəlif musiqi - mədəni problemlərə həsr edilən məqalələri vəhdətdə oxuculara təqdim edilir.

Məlum olduğu kimi, Ü.Hacıbəylinin 20 illik dərin elmi araşdırışlarının nəticəsi olan "Azərbaycan xalq musiqisinin əsasları" əsəri dəfələrlə çap edilmişdir. Lakin bu sonuncu nəşrdə belə bir fundamental elmi-nəzəri tədqiqatın alimin digər elmi məqalələri ilə birgə toplu halında dərc edilməsi onun elmi ərsinə kompleks halında, tam şəkildə baxmağa imkan verir.

Kitabın səhifələrini vəraqələdikcə Ü.Hacıbəylinin müxtəlif illərdə üzərində çalışdığı elmi məqalələri əlifba sırası ilə düzülərək bir-birini maraqlı və bu gün də aktual olan mövzularla əvəz edir. Onun XX əsin 10-cu illərindən başlayaraq dövri mətbuatda çap etdiirdiyi ilk məqalələrindən olan "-Səhnenin təbiyəvi əhəmiyyəti haqqında", "Opera və dramın təbiyəvi əhəmiyyəti" adlı nəşrlərində mədəni maariflənmə məsələlərindən başlayaraq getdikcə musiqi sənəti dair bir sira vacib məsələlərin dəha da dərinleşməsi onun "Vəzifəyi-musiqiyyəmizə aid məsələləri", "Azərbaycan türk xalq musiqisi haqqında", "Xorun yaradılması", "Musiqidə xəlqilik", "Musiqidə tərcümə", "Aşıq sənəti", "Muğamat və xalq mahnalarının ifası haqqında", "Leyli və Məcnun"dan "Koroğlu"ya", "Tann səsqatalarının rekonstruksiyası", "Öxuma mədəniyyəti haqqında" və s. məqalə və məzəzələrində öz əksini tapır.

Cox sayılı məqalələrin mövzu dairəsinin genişliyi və müxtəlifliyi alimin daima axtarışında və fəaliyyətdə olduğunu göstərir. Bu, bir dəha onu düşündürən və həllini gözleyən problemlərin aktuallığını sübut edir. Burada Azərbaycan xalq musiqi janrları, onların təsnifatı, ifaçılıqlı xüsusiyyətləri, folklor nümunələrinin

və şifahi ənənəvi professional musiqinin toplanması və nota alınması kimi vacib nəzəri məsələlərə yanaşı, hem də musiqi təhsili ilə bağlı problemlər, bəstəkar yaradıcılığına aid olan vəzifələr, həmçinin, Azərbaycan musiqi mədəniyyətinin inkişafının əsas istiqamətləri haqqında mülahizələr öz əksini tapmışdır.

Bundan əlavə, Ü.Hacıbəyli ənənələrinin davamçılarının və tələbələrinin, Azərbaycan musiqisinin görkəmli nümayəndələrinin öz müəllimi və pərəstişkar olduğu olmuş sənətkar haqqında söylədikləri xatirələri de kitaba daxil edilərək onu daha da maraqlı edir. Burada ilk önce Ulu öndər Heydər Əliyevin Ü.Hacıbəyli yaradıcılığına verdiyi qiymət və dəyərin ifadə olunduğu dərin məzmunlu fikirləri maraqlı doğurur. Məlum olduğu kimi, ümummilli liderimiz Ü.Hacıbəyli ərsini, onun Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı rolunu yüksək qiymətləndirərək daima öz çıxışlarında bunu vurgulmuşdur. Xüsusilə, dahi bəstəkarın 110 illiyinə həsr olunan yiğincədə Ulu öndərin çıxışı yadda qalan olmuşdur. O, Ü.Hacıbəylinin bütün əsərlərinin mədəniyyətimizin inkişaf etmesinə xidmət göstərdiyini və bu xidmətlərin unduluzmaz və evəzsiz olduğunu nəzərə alaraq dahi bəstəkannın adını əbədiləşdirmək məqsədilə onun doğum gününü respublikada Musiqi bayramı kimi qeyd edilmesi ideyasi iləri sürmüştür.

Heydar Əliyev bəstəkarın XX əsinin əvvəllerində Azərbaycan milli musiqisinin dünya professional musiqi sənəti ilə qovuşması yolunda misilsiz xidmətinin və bu yolda onun nə darəcədə uzadığının, doğru olduğunu çox dəqiqliklə göstərmişdir. Həqiqətən, 1999-cu ilden bu gündək sentyabrın 18-i "Üzeyir günləri"nin Musiqi bayramı kimi qeyd ediləsi bir ənəne halını alaraq Azərbaycan mədəniyyətinə eləmatdır hadisələrinə zənginləşdirmişdir.

Kitabda Ü.Hacıbəylinin müsələrlərindən Bülbülmən, Söyüket Məmmədovun, Əfrasiyab Bədəlbəylinin, Kövkəb Səfərəliyevanın, Səid Rüstəmovun, Həqiqət Rzayevanın, tələbələrindən - Qara Qarayevin, Fikrat Əmirovun, Süleyman Ələsgərovun, Əşref Abbasovun, Şəfiqə Axundovun, Ağabacı Rzayevanın, Məmmədsahəl İsmayılovun, Adilə Hüseynzadənin və başqalarının dahi sənətkar, ustad, vətənpərvər şəxsiyyət, qayğıkeş müəllim, sadə və xeyirxah insan haqqında şəmimi xatirələri də diqqəti çekir. Məlumdur ki, Üzeyir Hacıbəyli haqqında bir çox görkəmli incəsənat xadimləri və alımlar yüksək fikirlər söylemiş, onun sənətini dəyrənləndirmişlər. Lakin kitabda məhz Üzeyir Hacıbəyli ilə six yaradıcı temsədə olan, bilavasitə onun himayəsi altında yetişən və sənətə yol açan sənətkarların xatirələrinin yer alması onlarıxın yaxın və işgüzər münasibətdə olmalarından xəbər verir.

Bütövlükde belə bir kitabın işi üzü görməsinin Üzeyir Hacıbəyli dühəsinə dərin ehtiram və hörmət əlaməti olaraq onun elmi ərsinən həm mütəxəssislər, hem də genişoxcu kütühsinə çatdırılmasında böyük rol oynayacağına ümidi varam. Bu, bir dəha Üzeyir dühəsinin təntənəsidir.